

## THE USE OF SYNTACTIC CONSTRUCTIONS IN ADVERTISING TEXTS

Vusala Mammadova

Lecturer, PhD Student

Azerbaijan University of Languages, Azerbaijan

[vusala.mammadova93@gmail.com](mailto:vusala.mammadova93@gmail.com)

Orcid id: 0000-0002-4049-6843

**Abstract.** This article is devoted to the analysis and study of syntactic constructions used in advertising texts.

It is known that the main purpose of advertising texts is to attract the attention of a potential customer and encourage him to buy the advertised product or use the advertised service. Almost all levels of language - stylistic, lexical-grammatical and syntactic means of expression are widely used in the compilation of advertising texts.

This article, which is devoted to the study of the use of syntactic constructions in advertising texts, reflects the study of a number of syntactic constructions that are very important in the compilation of advertising texts. These include syntactic constructions: simple one-member sentences, rhetorical appeal, direct speech, anaphora, epiphora, parselation, parallel constructions, ellipsis, interrogative and exclamatory sentences, syntactic combinations containing verbs, adjectives and adverbs.

The analysis of the above-mentioned syntactic constructions in this article is based on examples taken from English advertising texts. Although each of these syntactic constructions used in the compilation of advertising texts differs from each other in terms of compilation features and location, they all have one thing in common: to purchase the advertised product or to use the advertised service.

**Key words:** advertisements, syntactical construction, anaphora, epiphora, parselation, parallel construction

## REKLAM MƏTNLƏRİNDƏ SİNTAKTİK KONSTRUKSIYALARIN İŞLƏNMƏSİ

Məmmədova Vüsala Sabit qızı

Müəllim, Dissertant

Azərbaycan Dillər Universiteti, Azərbaycan

**Xülasa.** Bu məqalə reklam mətnlərində istifadə edilən sintaktik konstruksiyaların təhlil və tədqiqinə həsr edilmişdir.

Məlumdur ki, reklam mətnlərinin əsas məqsədi potensial müştərinin diqqətini cəlb edərək onu reklam edilən məhsulu almağa və ya reklam edilən xidmətdən istifadə etməyə təşviq etməkdən ibarətdir.

Reklam mətnlərinin tərtibində dilin demək olar ki, bütün səviyyələrindən – üslubi, leksik-qrammatik və sintaktik ifadə vasitələrindən geniş istifadə edilir.

Reklam mətnlərində sintaktik konstruksiyaların işlənməsinin tədqiqinə həsr edilmiş bu məqalədə reklam mətnlərinin tərtibində çox önəm daşıyan bir sıra sintaktik konstruksiyaların tədqiqi öz əksini tapmışdır. Bu sintaktik konstruksiyalara aiddir: tərkibkili sadə cümlələr, ritorik müraciət, vasitəsiz nitq, anafora, epifora, parselasiya, paralel konstruksiylar, ellipsis, sual və nida cümlələri, tərkibində feil, sıfır və zərf olan sintaktik birləşmələr.

Bu məqalədə yuxarıda adları qeyd edilən sintaktik konstruksiyaların təhlili ingilisdilli reklam mətnlərindən götürülmüş nümunalar əsasında aparılmışdır. Reklam mətnlərinin tərtibində istifadə edilən bu sintaktik konstruksiyalardan hər biri işlənmə xüsusiyətlərinə və yerinə gərə bir-birindən fərqlənsə də, onların hamisimən birləşdirən bir ümumi cəhət vardır: Bu sintaktik konstruksiyalar reklam edilən məhsulun və ya xidmətin keyfiyyətlərini, xüsusiyətlərini müştərinin diqqətinə qatdırmaqla onun yadda saxlanılmasına və potensial müştərinə reklam edilən məhsulu almağa və ya reklam edilən xidmətdən istifadə etməyə yönəltməkdən ibarətdir.

**Açar sözlər:** reklam, sintaktik konstruksiya, anafora, epifora, parselasiya, paralel konstruksiya;

İstənilən reklam mətninin əsas funksiyası oxucunun və ya müştərinin diqqətini cəlb etmək, onu əldə etməyə sövg etməkdən ibarət olduğundan, reklam mətnlərinin tərtibində istər üslubi, istərsə də qrammatik ifadə vasitələrindən geniş istifadə edilir. Bu tezisdə bizim əsas məqsədimiz reklam mətnlərinin tərtibində

istifadə edilən sintaktik konstruksiyalarını təhlil və tədqiq etməkdən ibarətdir. Reklam mətnlərinin tərtibində aşağıdakı sintaktik konstruksiyalardan istifadə edilir:

1. Tərkəklibli cümlələr.

Reklam mətnlərində tərkəklibli cümlələr bir məhsul və ya xidmət haqqında məlumat vermək və bu məhsulun və ya xiymətin istehlakına səbəb olmaq üçün istifadə olunur. Tərkəklibli cümlələr xüsusi struktur-semantik xüsusiyyətlər malik sədəc cümlədir. Bu cümlələrin sədəc cümlənin digər növlərindən fərqləndirən cəhət ondan ibarətdir ki, burada baş cümlə üzvlərindən yalnız biri işlənir: ya mübtədə, ya da xəbor. Baş cümlə üzvlərindən biri işlənsə də, digəri kontekstdən asanlıqla anlaşılır. Məsələn:

*"The Power to Be Your Best"* ("Apple") şirkətinin kompüterlərinin reklamı;

*"Chevrolet. An American Revolution"* ("Chevrolet") avtomobilinin reklamı.

*"Ready. Set. Internet"* ("Samsung") mobil telefonlarının reklamı).

Tərkəklibli cümlələrin reklamda işlənməsi bir tərəfdən müştərinin diqqətini cəlb edir, digər tərəfdən isə vaxta qənaət edilir.

2. Anafora.

Anafora, hər bir paralel cərgənin əvvəlində oxşar sos elementlerinin, bir sözün və ya söz qrupunun təkrarlanması ilə əlaqəli bir texnikadir. Anafora bütün növ reklam mətnlərində, xüsusən də reklam başlıqlarında geniş istifadə olunur, çünki reklam başlığının həmişə daha yaxşı xatırlanır və anaforanın istifadəsi yadda saxlama prosesində də qızılırlar. Məsələn:

*"Maybe it's Maybelline"* ("Maybelline") kosmetik məhsulların reklamı).

*"How refreshing! How Heineken!"* ("Heineken") pivələrinin reklamı).

3. Epifora.

Bu texnika bir cümlənin sonunda eyni hərfələrin, bir sözün hissələrinin, sözlərin və ya ifadələrin təkrarlanmasına əsaslanır. Epifora, reklam başlıqlarında anaforadan dəha az istifadə olunur. Məsələn:

*"Be in Colin's. Be free".* ("Colin's" geyimlərinin reklamı).

*"Safe money. Life better."* (Good Housekeeping, June, 2011)

4. Parselyasiya.

Parselyasiya bir cümlənin qəsdən bir neçə müstəqil segmentə bölünməsi türsludur ki, burada sözün məzmunu bir deyil, iki və ya dəha çox nitq vahidi ilə bölünmə fasılısından sonra bir -birinin ardınca ötürülür. Reklam mətnlərində bu sintaktik konstruksiyasının istifadəsi reklama ritm verir. Məsələn:

*"Subaru. Think. Feel. Drive".* (Subaru avtomobillərinin reklamı);

*"Ford. Designed for living.Engineered to last".* (Ford avtomobillərinin reklamı).

5. Paralel konstruksiyalar.

Paralel konstruksiyalar eyni sintaktik quruluşa malik bitişik cümlələr qrupudur. Bu texnika diqqəti reklama cəlb edir və gücləndirir.

*"Take Toshiba, Take the World"* (Toshiba avtomobillərinin reklamı).

*"Stay strong. Stay alive.With Boost"* (Good Housekeeping, June, 2011)

*"Make it real. Make it different".* (Good Housekeeping, June, 2011)

6. Sözün/cümlənin bilişkəndən deyilməməsi.

Reklam mətnlərində istifadə edilən sintaktik vasitələrdən biri də ifadə edilən müəyyən fikirdən sonra sözün və ya cümlənin qəsdən deyilməməsidir. Reklam mətnlərində istifadə edilən bu sintaktik ifadə vasitəsində əsas məqsəd reklam edilən obyekto qarşı maraq oyatmaqdır. Bu zaman qəsdən deyilməmiş fikrin yerində çoxnöqtələr işlənlər. Məsələn:

*"Tylos tea ... it's a part of your life".* (Tylos çayının reklamı).

7. Tərkibində feil olan sintaktik konstruksiyalar.

Reklam mətnlərində tərkibində feil olan sintaktik konstruksiyalara çox rast gəlinir. H. Kaftandjiyevin fikrincə, feil düşüncələrə həyat, həyacan, hərəkət, güc və güvvət qatır (Kaftandžiев, 1995: s. 120).

İngiliscidilli reklamlarda aşağıdakı tipli feil birləşmələrdən çox istifadə edilir.

*"Don't miss the chance"* "İmkani əldən vermə", *"Buy this"* "Bunu alın",

*"Discover that"* "Bunu kaşf edin", *"Try to buy"* "Almağa çalışın",

*"Don't forget"* "Unutmayın", *"Try someday"* "Bir gün sınayın",

*"Treaty yourself"* "Özünüzü sevindirin".

Qeyd etmək lazımdır ki, feil birləşmələr reklam mətnlərinin hər üç hissəsində - başlıq, əsas hissə və exo hissələrində - frazada işlənə bilir. Məsələn:

1. Başlıq:

a) *Discover the power of active naturals* (Good Housekeeping, June, 2011) ‘Təbii mineralların gücünü kəşf edin’.

b) *Invented for life* (Good Housekeeping, June, 2011) ‘Həyat üçün kəşf edilmiş’.

c) *Challenge what's possible* (Good Housekeeping, June, 2011) ‘Mümkün olanı sınayın’

## 2. Əsas hissə:

*Sign up and get \$ 300 to spend on Google Cloud Platform over the next 60 days. Start building what's next today.* Qeydiyyatdan keçin və önmüdükdə 60 gün ərzində Google Cloud Platformasında xərcləmək üçün 300 dollar qazanın. Galacayıınızı qurmağa başlayın.

3. Exo-fraza: *Build what's next. ‘Galacayıınızı qurun’.*

*Manage your risk. ‘Risk edin’.*

Reklam mətninin ən güclü sintaktik ifadə vasitəsi feilin əmr formasıdır. Onun köməyi ilə potensial alıcı reklam olunan məhsulu almağa təşviq olunur. Orijinal ingilis dilində reklam mətlənlərində ən çox feilin əmr şəklində olan aşağıdakı feillərdən istifadə edilir:

*Buy ‘almaq’, feel ‘hiss etmək’, start ‘başlamaq’, try ‘çalışmaq, cəhd etmək’, ask ‘soruşmaq’, discover ‘kəşf etmək’, get ‘olda etmək’, watch ‘tamaşa etmək’, call ‘çığırmaq, zəng etmək’, taste ‘dadmaq’, see ‘görmək’, drink ‘icmək’, find ‘tapmaq’, enjoy ‘hazz almaq’, listen ‘qlaq asmaq’, drive ‘sürmək’, smell ‘iyəlmək’, look ‘baxmaq, görünmək’, let ‘icazə vermək’ do ‘etmək’.*

“Drive the new Chevrolet. Fall in love”. ‘Yeni Chevrolet sür. Aşıq ol’.

8. Tərkibində sıfır və zərf olan birləşmələr.

Reklam mətlənlərində daha çox tərkibində sıfır və zərf olan birləşmələrə də rast gəlinir. Attributiv ifadələr reklam mətlənlərinin sintaqmatik rəsmində mühlüm rol oynayır. Ayndır ki, bir reklam mətninin əsas komponenti reklam olunan məhsul və ya xidmətin təsviri olduğundan, sıfırların və zərflerin mövcud olduğu attributiv birləşmələr böyük bir funksional yük daşıyır. Bir çox reklam tədqiqatçıları hətta zərf və sıfırları reklam mətninin ən vacib sözləri adlandırır və onlara xüsusi diqqət yetirirlər, chunki bunlar reklam mətlənlərinin əsas komponentləridir, müştəriyə təklif edilən məhsul haqqında dolğun təsəvvür yarada bilər.

MakFadyen sıfırların reklam mətlənlərində işləmə xüsusiyyətlərindən bəhs edərən onlara “sözləri təsvir edən, müəyyənləşdirən və ya onların kəmiyyətlərini göstərən” kimi tərif vermişdir (MacFadyen, 2008: s. 1-2).

Licin fikrincə isə, yeni məhsul ya ‘yaxşı’ və ‘gözəl’ kimi uyğun sıfırlarla, ya da ‘pis’ və ya ‘daha pis’ kimi rəddedici sıfırlarla birləşkən təqdim olunur (Leech, 1966: s. 31, s. 153).

İngilisdilli reklam mətlənlərində ən çox təsadüf edilən sıfırlar aşağıdakılardır:

*good ‘yaxşı’, better ‘daha yaxşı’, best ‘ən yaxşı’, free ‘sərbəst, müstəqil, azad’, easy ‘əsan’, fresh ‘tomiz, təzə, taravətlı’, delicious ‘dadıl’, fullsure ‘tam əmin’, wonderful ‘möhəşəm’, clean ‘tomiz’, special ‘xüsusi’, fine ‘gözəl’, big ‘böyük’, great ‘böyük, əla, nəhəng’, real ‘real, osıl, həqiqi’, bright ‘parlaq’, extra ‘əlavə, rich ‘varlı, zəngin’, gold ‘qızıl’.*

Bu sıfırları reklam mətlənlərində istifadə edən reklamçılar reklam edilən məhsulların digər məhsullardan keyfiyyətə fərqləndiklərini və onlardan üstün olduğunu bildirirlər. Xuxarıda qeyd edilən sıfırlardan başqa *natural* ‘təbii’, *sensual* ‘həssas’, *innocent* ‘güñahsız’, *passionate* ‘əhtirəslı’, *romantic* ‘romantik’, *mysterious* ‘sirli’ sıfırları da reklam mətlənlərində az istifadə edilmir. Beləliklə, sıfırlar və zərfər reklam edilən məhsulun müxtəlif keyfiyyət və xüsusiyyətlərinə təsvir etmək üçün istifadə olunur: forma, ölçülər, dəyər, məhsulun doğurduğu hissələr və s.

Bundan əlavə, sıfırlar tez - tez reklam mətlənlərində ticarət markasının unikallığını və orijinallığını bildirmək üçün də istifadə edilir. Bu zaman *genuine, authentic, original* ‘orijinal’ kimi sıfırlar işlənir. Məsələn:

*Tsinglao is alcoholic and makes you feel good when you drink it, but it doesn't make you drunk right away. People often enjoy drinking together as a group can enjoy it together. Tsinglao is cheap, so most people can afford buying it and it is a local Chinese brand. Tsinglao comes in multiple varieties with different tastes, so it can be popular with everyone.* ‘Tsinglao alkoholdür və içdiyiniz zaman özünüzü yaxşı hissə edirsiniz, ancəq o, sizi dərhal sərxaş etməz. İnsanlar tez - tez birlikdə içməkdən zövq alırlar, chunki bir qrup birlikdə zövq alır. Tsinglao ucuzdur, buna görə də insanların çoxu onu satın ala bilir və yerli Çin markasıdır. Tsinglao müxtəlif çeşiddə olur, buna görə də hamı onu xoşlayır’ (nauchkor.ru/pubs/lingvisticheskie-osobennosti-reklamnyh).

Sıfır və zərfərən reklam mətlənlərində tez - tez və çox miqdarda istifadə olunması ilk növbədə onların potensial müştərilərə reklam olunan məhsulun üstünlükləri haqqında düzgün məlumat vermələri ilə əlaqədardır.

9. Sual və nida cümlələri.

Reklam mətnindəki sual cümlələri çox vaxt ritorik sual qismində çıxış edirlər, yəni onlar müştəridən nəsə soruşmaq üçün deyil, onu düşünməyə vadar etmək və diqqətini çəkmək məqsədilə verilir. Məsələn:

*'After all what could be closer to your wishes than a bank with a perspective as broad as your own? 'Nəhayət istəklərinizə, sizinki qədər geniş bir perspektivə sahib bir bankdan daha yaxın nə ola bilər?'*

*'Do you want to live in peace and enjoy the life? Stay in our hotel then! 'Sakit yaşamaq və həyatdan zövq almaq istəyirsiniz? O zaman bizim otelə qalın!'*

Nümunələrdən də göründüyü kimi, reklamçı müştəriyə sual verərkən, ondan cavab gözləmir, onun suali dəha çox təklifi xatırladır.

Nida cümlələri, məlum olduğu kimi, sevinc, həycan, təcəllüb, qorxu və s. kimi hissələri ifadə edərək xüsusi intonasiya ilə tələffüz edilir. Nida cümlələrinin reklam mətnlərində işlədilməsi müştərinin xüsusi emosiyalar vasitəsilə reklam edilən möhsulun və ya xidmətinə ələdə edilməsinə yönəltməkdən, təşviq etməkdən ibarətdir.

*'Summer! It is high time to go travelling! 'Yay! Səyahət etməyin tam vaxtıdır!'*

*'It gives you willings! 'Bu sizə iradə verir! (Red Bull pivələrinin reklamı).*

10. Ritorik müraciətlər.

Reklam mətnlərində istifadə edilən daha bir element ritorik müraciətdir. Məsələn:

*'Mini John Cooper Works: Look more cheerful!'*

*'Test drive Porsche 911 Targa 4S: Welcome back!'*

Ritorik müraciətlər heç də həmişə nəzakətli şəkildə ifadə edilmir. Bəzi hallarda müştərini maraqlandırmaq üçün kobud ifadələr də işlədirilir, məsələn:

*'Test drive BMW X5M: Read the instructions, goof! What do you think will happen if jet engines are installed on an armored train? That's right - it will quickly turn into a metalloom! 'Test sürücüsü BMW X5M: Təlimatları oxu, axmaq! Zirehli qatara reaktiv mühərriliklər quraşdırılırsa nə baş verəcəyini düşünürsən? Düzdür – hər şey metal qırıntısına çevriləcək!'*

Bu reklamda müəllif avtomobilin göləcək alıcısının diqqətinə onunla ehtiyatlı olmayı qatdırmağa çalışır.

11. Vasıtəsiz nitqin işlədilməsi.

Reklamda vasıtəsiz nitqin işlədilməsi ilə reklamçı sanki müştəri ilə birbaşa dialoqa girir və belə hesab edilir ki, bu, reklamın on uğurlu sintaktik ifadə vasitələrindən biridir. Məsələn:

*'The first test drive Isuzu D Max: One of my familiar pickups repeats everything: "Here would be such a car, without glamor and problems. Simple and hopeful, for work and for entertainment - and without overpayment for the brand. Earlier I would have said: "I'm sorry, but there was not left anything behind!" Now you can look at Di-Max. And here's why. 'Isuzu D Max-in ilk test: Mənim məşhur pikap sürücülərimdən biri heç deyərdi: "Kaş elə bir avtomobil olmayı, heç bir problemi olmazdı. Sadə və etibarlı, iş və əyləncə üçün və brend markasına görə əlavə ödənişi olmazdı". Mənsə deyərdim: "Üzr istəyirəm, ancaq belələri artıq yoxdur. İndi sən yalnız Di-Maxı ala bilərsən".*

Bələliklə, belə bir nüvəyə gələ bilərkı, reklam mətnlərində koqnitiv komponentləri vurgulamaq və gücləndirmək üçün əlavə vasita kimi xidmət edən sintaktik üsul və ifadə vasitələrindən geniş istifadə olunur. Bir reklam mətnlərinin sintaksisi, leksik mözəmənlə yanaşı, potensial alıcıya təsir gücünü də müəyyən edir.

### İstifadə edilmiş ədəbiyyat

1. Кафанджиев, Х. (1995). Тексты печатной рекламы пер. с болг. – М.: Смысл. – 127 с
2. MacFadyen, H. (2008). What is an Adjective? Scientific Research. An academic publisher. // [www.uottawa.ca/academic/arts/writcent/hypergrammar/adjective.html](http://www.uottawa.ca/academic/arts/writcent/hypergrammar/adjective.html)
3. Leech, G. (1966). English in Advertising - A Linguistic Study of Advertising in Great Britain. – London: Longman. – 210 p.
4. <https://nauchkor.ru/pubs/lingvisticheskie-osobennosti-reklamnyh-tekstov-sovremennogo-angliyskogo-yazyka-5c1a5e7966e104f6f85610>